

Keçmişlə müasirliyin vəhdəti

Azərbaycan xalqının özü kimi musiqisi də qədimdir. Arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələr, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qayaüstü rəsmləri bunu təsdiqləyir.

Minilliklərin əks-sədası

Xalqımızın musiqiyə mənəvi bağlığının və istedadının bariz nümunələrindən biri Azərbaycanda qədim rəqs və musiqi mədəniyyətinin formalasdığı ərazi-lərdən olan Qobustandakı qayaüstü rəsmlərde kollektiv ifa olunan rəqslerdir. Həmin rəqsler Azərbaycan türklerinin bu gün də sevə-sevə oynadıqları "Yallı"nı yada salır.

Başqa bir nümunə isə açıq səma altında muzeyə çevrilən Qobustan orazisindəki hər biri ayrı tembrə malik olan daşlar - qeyri-adi "çalğı alətləri"dir. Tədqiqatçılar Büyükdəvət və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğularını qədim qobustanlıların böyük ixtirası hesab edirlər. Ümumiyyətlə, araşdırıcıların qənaətin-cə, qəbilə adamlarının maddi güzəranlarını təmin etmələrində icad etdikləri ox qədər rəqs və mahni mərasimləri keçirmələri də olduqca əhəmiyyətli idi.

Qobustan qayaüstü abidələri mədəniyyətin, incəsənətin unikal abidəsi hesab edilir. Ərazidə aşkar edilən maddi mədəniyyət nümunələrinin müstəsna tarixi və mədəni əhəmiyyətini nəzərə alaraq Azərbaycan SSR Nazirlər Soveti 1966-ci il sentyabrın 9-da qorar verdi. Qərrara əsasən, üç dağın - Büyükdəvət, Kiçikdaş və Cingirdağın yerləşdiyi geniş erazini əhatə edən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu yaradıldı. 2007-ci ildə isə dünya üçün əhəmiyyəti nəzərə alınaraq, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi.

Bundan əvvəl, 2003-cü ildə UNESCO tərəfindən Azərbaycan müğəmə bəşəriyyətin şifahi və qeyri-maddi ərsinin şah əsərlərindən biri elan olundu. Söz və musiqinin vəhdətindən yaranan ecazkar müğamlarımız o vaxta qədər də dünya musiqisevərlərini heyran edirdi.

Azərbaycan musiqi sənəti 1908-ci ildə başqa bir zirvəni dəfət etdi. Həmin il yanvarın 12-də Üzeyir bəy Hacıbəylinin Hacı



Zeynalabdin Tağıyev teatrında "Leyli və Məcnun" operası ilk dəfə tamaşaçılara təqdim edildi. Bu əsərlə Üzeyir bəy Azərbaycanda opera sənətinin əsasını qoymuşdur. "Leyli və Məcnun" həm də müsəlman Şərqinin ilk opera əsəri olaraq musiqi tarixində əbədi yeriini müyyəyənləşdirdi.

Yalnız respublikamızda deyil, dünyada şöhrət qazanan istedadlı bəstəkarlarımız musiqi sənətinin bir-birindən maraqlı əsərləri ilə zəngənləşdirirlər. Həmin əsərlərin bir çoxu Şərq və Qerb musiqi ənənələri əsasında yarandı. Azərbaycanın qədim musiqi sənətini, müğamlarını dərindən bilən bəstəkarlarımıızın əsərləri - Üzeyir Hacıbəylinin müğəm-operaları, Fikret Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyovun xor və simfonik müğamları, Vaqif Mustafazadənin müğəm-cazi, Aqsın Əlizadə və Nəriman Məmmədovun müğəm sonataları dünya musiqi xəzinəsinin nadir incilərinə çevrildi.

Aşıq musiqisinin bəstəkarlarımıızın yaradıcılığına təsiri

Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan, musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementlərini birləşdirən aşiq sənəti də uzun illərdir bəstəkarlarımıızın yaradıcılığına böyük təsir göstərməkdədir.

Aşıq musiqisinin xüsusiyyətlərindən ilk dəfə bəstəkar Üzeyir bəy Hacıbəyli "Koroğlu" operasında istifadə edib. Musiqişünəslər nəzərə çatdırırlar ki, daha sonra bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində

aşıq musiqisinin xüsusiyyətlərini müasir musiqinin texniki vasitələri ilə uğurla birləşdirib. Sonralar Üzeyir bəy Hacıbəyli və Qara Qarayev kimi digər bəstəkarlar da döndə-dönə öz yaradıcılıqlarında aşiq musiqisindən yararlanmışlar.

Üzeyir bəyin başqa bir əsəri - "Aşıqsayağı" isə Azərbaycan musiqisində kamera-instrumental musiqinin ilk nümunələrindən biridir. Bəstəkar Qara Qarayev Üzeyir bəy Hacıbəylinin "Aşıqsayağı"nın simfonik transkripsiyasını yaradıb. Fikret Əmirov fleyta (qaboy yaxud klarnet) ilə fortepiano üçün "Aşıqsayağı", Aqsın Əlizadə kamera orkestri üçün "Aşıqsayağı", Əli Əlizadə piano üçün "Aşıq havası", Süleyman Ələsgərov saz, müğənni və xalq çalğı alətlərinin orkestri üçün "Aşıqvari" süütası, Cahangir Cahangirov "Aşıq Ali" kantatası, Rəşid Əfəndiyev aşiq melodiyaları mövzusunda saz, fortepiano və zərb alətləri üçün "Pyeslər", Rəşid Şəfəq saz, solist və uşaq xoru üçün "Aşıq Ali baba" adlı mahni-səhnəciklər, Aydin Əzimov səs, tar və ud üçün "Ozanların səsi", Cəvanşir Quliyev saz və alt üçün sonata, saz və nəfəs alətlərinin kvartet üçün sonatina, fleyta, violinçel üçün "Karvan" və digər əsərlər bəstəleyiblər.

Qeyd edək ki, Azərbaycan aşiq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni ərs üzrə Reprézentativ siyahısına 2009-cu ildə daxil edilib.

Dahi bəstəkarın doğum günü və ya musiqi sənətimizin bayramı

Üzeyir bəy Hacıbəylinin doğum gününün musiqi günü kimi

qeyd olunması ənənəsini görkəmli bəstəkar və dirijor Niyazi qoymuşdur. Üzeyir bəy 1885-ci il sentyabrın 18-də dünyaya gəlmışdır. O, 63 illik ömründə zəngin, çoxşaxəli yaradıcılıq yolu keçmiş, ictimai xadim, pedaqqoq, publisist, redaktor, bəstəkar, müsiquşunas kimi doğma xalqının, vətənin tərəqqisinə çalışmışdır. Vəfatından sonra görkəmli bəstəkar və dirijor Maestro Niyazi hər il sentyabrın 18-ni bayram kimi keçirirdi. Bu ənənə uzun illər davam etmişdir.

1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Ümummilli Lider Heydər Əliyev "Üzeyir Musiqi Günü"nün keçirilməsi haqqında" Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir Musiqi Günü keçirilir.

2009-cu ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəyə çevrilib. Bu il Üzeyir Musiqi Günündən - sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı düzənlənəcək. Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada, müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dörsələri və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Leyli və Məcnun" operası təqdim ediləcək. Həmçinin Bakıda Fəvvarə-

lər meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti verəcək. Festivalın ilk günü axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyaşörətli "Məhəbbət əfsanəsi" baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş etdiriləcək.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadlarının iştirakı ilə bədii proqramlar təşkil olunaçaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir bəy Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək. Arzu edənlər bu karaokeye qoşula biləcəklər.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlər də iştirak edəcək. Festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim ediləcək.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"